

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

"Təsdiq edirəm"
"Tədrisin təşkili və təlim texnologiyaları"
üzrə prorektor vəzifəsini icra edən


dos.Z.I.Məmmədov
"07" fevral 2025-ci il

Fənn sillabusu

İxtisas : 050707 "Şərabçılıq"

Fakültə: Aqrar və mühəndislik

Kafedra: Texnologiya və texniki elmlər

I.Fənn haqqında məlumat:

Fənnin adı: Şərabçılığın analiz metodları (Şərabçılıqda analiz metodları fənnindən program Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 25.02.2022-ci il tarixli F-94 sayılı əmri ilə qrif verilmişdir)

Kodu: İPFS-B08

Tədris ili: II (2024/2025), Semestr: IV

Tədris yükü: cəmi: Auditoriya saatı - 45 (30 saat mühazirə, 15 saat laboratoriya)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya №: 116

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: b.m. Calalov Azər Aydın

E-mail ünvanı: acalalov@list.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1. Fərzəliyev E.B. Müasir tədqiqat üsulları Bakı, İqtisad universiteti 2014, 365 səh.
2. M.M. Əliyev, Y.M. Xankışiyev Ərzaq mallarının keyfiyyətinə nəzarətin fiziki və kimyəvi üsulları, Gəncə, 2008. 154 səh.
3. Əhmədov Ə.I. Ərzaq məhsullarının ekspertizasının üsul və vasitələri. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2018 - 290 səh.
4. Fətəliyev H.K. Şərabçılıqdan praktikum. Bakı, Elm, 2013, 328 səh
5. Mustafayev F.Ə., Rüstəmov E.Ə. Yeyinti məhsullarının laboratoriya müayinələri. Bakı.: Elm, 2010. – 448 s.
6. Базарнова Ю.Г. Методы исследования сырья и готовой продукции. –Санкт – Петербург.: Издательство Санкт – Петербургского Государственного Универс. 2013. – 76 с.
7. Клячко Ю.А. Методы анализа пищевых продуктов. – М.: Наука, 1988. – 270 с.
8. Коренман Я.И., Лисицкая Р.П. Практикум по аналитической химии. Анализ пищевых продуктов. – Воронеж.: Издательство Воронеж. Гос. Технол. Акад. , 2002. –408 с.
9. Лабораторный практикум по общей технологии пищевых производств / А.А.Виноградова, Г.М.Мелькина, Л. А. Фомичева и др. Под ред. Л.И.Ковальской. – М.: Агропромиздат, 1991. – 335 с.

IV.Prorekvizitlər: Fənnin tədrisi üçün öncədən kimya fənninin tədrisi vacib sayılır.

V. Korrekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin də tədrisine ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Fənn Şərab məhsullarının hazırlanması texnologiyasında xammaların keyfiyyəti və tərkib göstəriciləri, istehsal proseslərinin effektivliyi, ekoloji təhlükəsizlik, istehsal olunmuş məhsulların müəyyən edilmiş normalara yəni Dövlət Standartının tələblərinə uyğunluğu, sanitər gigeyenik tələbələrin yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir. Bu məsələlərin həlli üçün müasir tədqiqat üsullarını bilmək tələb olunur. Şərabçılıqda analiz metodları fənni şərabın kimyəvi tərkibini öyrənməklə yanaşı həmin maddələrin quruluşu, onların funksiyaları və digər komponentlərlə qarşılıqlı əlaqələrin müəyyən edilməsini nəzerə tutur. Müasir dövrə şərab məhsullarının keyfiyyət göstəricilərinin yüksəldilməsi şərabçılıq sənayesi qarşısında duran mühüm məsələlərdən sayılır. Fənnin məqsədi tələbələrə en müasir analiz metod və analizatorlarına dair bilgiler verməkdən ibarətdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 30 bal kollokviuma görə, 20 bal seminar və ya laboratoriya dərslərində fealiyyətinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51baldan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Teləbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda esasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

X. Təqvim mövzu planı: Mühazirə - 30 saat, Laboratoriya 15- saat. Cəmi 45 - saat.

Nö	Keçirilən mühazirə və seminar mövzularının məzmunu	(Müh) Saat	Tarix
1	2 Mühazirə mövzuları	3	4
1.	<p>Mövzu: Giriş. Qida məhsullarının fiziki-kimyəvi təhlil metodlarının mahiyyəti</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Giriş. Fənnin predmeti və vezifələri.2.Əsas elmi istiqamətlər. Termin və təyinlər.3.Laboratoriya nəzaretinin təşkili <p>Mənbə: [1;2;3]</p>	2	
2.	<p>Mövzu:Şərab və şərab məhsullarının keyfiyyət göstəricilərinin təyini metodları</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Məhsulların keyfiyyət göstəricilərinin təyini metodları.2. Müasir tədqiqat üsullarının əhəmiyyəti.3.Miqdari kimyəvi analiz, onun əhəmiyyəti və inkişafı <p>Mənbə: [1;2;3;7]</p>	2	
3.	<p>Mövzu:Refraktometriya və onun mahiyyəti</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Refraktometriya2.Refraktometrin quruluşu və iş prinsipi3.Refraktometrlə işləmə texnikası. <p>Mənbə: [1;2;8]</p>	2	
4.	<p>Mövzu:Elektroforez üsulu</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Elektroforez metodunun mahiyyəti2. Elektroforez metodu ilə müxtəlif analizlərin aparılması <p>Mənbə: [2;3;7;8]</p>	2	
5.	<p>Mövzu:Polyarometriya</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Polyarometriya haqqında ümumi məlumat2. Polyarimetrin quruluşu və iş prinsipi <p>Mənbə: [1;2;3;7]</p>	2	
6.	<p>Mövzu:Lüminisentli analiz üsulları</p> <p>Plan</p> <ol style="list-style-type: none">1.Lüminessentli tədqiqat üsullarının əsasları2.Qida məhsullarının keyfiyyətliliyinin təyin olunması3.Fotometrik kolorimetr-nefelometr <p>Mənbə: [2;3;7;8]</p>	2	
7.	<p>Mövzu:Absorbsiyalı spektroskopiya.</p> <p>Plan:</p> <ol style="list-style-type: none">1.Absorbsiyalı spektroskopianın nəzəri əsasları2. Şərab məhsullarının analizi üçün absorbsiyalı spektroskopianın tətbiqi <p>Mənbə: [1;2;3;7;8]</p>	2	

8.	Mövzu:İnfracırmızı spektroskopiya ve Atom-absorbsiyalı spektroskopiyadan təhlillərdə istifadə olunması . Plan: 1.Infracırmızı spektroskopiya 2.Infracırmızı spektrlerin alınması və nümunələrin hazırlanması 3.Atom absorbsiyasının nəzəri əsasları 4.Atom-absorbsiyalı spektroskopiyadan şərablarda metalların təyinində istifadə olunması Mənbə: [1;2;3;7;9]	2	
9.	Mövzu:Xromatoqrafiya tədqiqat üsullarının mahiyyəti Plan: 1.Xromatoqrafiya nəzəriyyəsinin əsasları 2.Xromatoqrafiyanın əsas növleri və onların təsnifikasi Mənbə: [1;2;3;8;9]	2	
10.	Mövzu:Qaz xromatoqrafiyası metodu ilə şərab və şərab məhsullarının təhlili Plan: 1.Qaz xromatoqrafiyası 2.Qaz xromatoqrafiyası metodunun əsasları və prinsipi 3.Dedektorların xüsusiyyətləri. 4.Qaz-maye xromatoqrafiyası. 5.Qaz-bərk xromatoqrafiyası Mənbə: [1;2;3;7;8]	2	
11.	Mövzu:Kağız üzərində paylaşıdırıcı xromatoqrafiyanın köməyi ilə şirə və şərabın təhlili Plan: 1.Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya metodunun əsasları 2.Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya üsulu ilə şəkərlərin təyin edilməsi 3.Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya üsulu ilə aminturşuların təyin edilməsi Mənbə: [1;2;3;7;8]	2	
12.	Mövzu:Nazik təbəqəli xromatoqrafiya və ondan şərabçılıqda istifadə olunması Plan: 1.Nazik təbəqəli xromatoqrafiya metodunun əsasları 2.Nazik təbəqəli xromatoqrafiya üçün sorbentlər 3.Hərəkət edən maye fazanın və ayrılma şərtlərinin seçilməsi 4.Xromatoqramların sənədləşdirilməsi Mənbə: [1;2;5]	2	
13.	Mövzu:Kolonkalı və adsorbsiyalı xromatoqrafiya üsulları Plan: 1.Kolonkalı xromatoqrafiya haqqında ümumi məlumat 2.Kolonkalarda paylaşıdırıcı xromatoqrafiya üsulunun əsasları 3.Kolonkalarda paylaşıdırıcı xromatoqrafiya üsulunun tətbiqi Mənbə: [1;2;3;4]	2	
14.	Mövzu:Molekulyar - şəbəkeli xromatoqrafiya üsulu Plan: 1.Molekulyar şəbəkeli xromatoqrafiya üsulunun əsasları 2.Molekulyar şəbəkələrdə zülalların xromatoqrafiyası Mənbə: [1;2;3;6;8]	2	
15.	Mövzu:Şərabın reoloji xüsusiyyətləri Plan: 1.Reologianın əsas anlayışları.	2	

	2. Reoloji xüsusiyyətlərin struktur tipləri və təyin üsulları. 3. Əsas reoloji xüsusiyyətləri təyin etmək üçün istifadə olunan cihazlar. 4. Reoloji modellər və bərabərliklər. Mənbə: [1;2;3;7;8]	
		CƏMI: 30 saat

Nö	Laboratoriya məşğələlərinin məzmunu	Saat	Tarix
1.	Şirəli və maye qida məhsullarında həll olan quru maddələrin refraktometrik üsulla təyini.	2	
2.	Şərablarda vanilinin köməyi ilə fenol birləşmələrinin təyini.	2	
3.	Şərablarda antosianların və leykoantosianların təyini.	2	
4.	Mineral maddələrin təyini üçün analiz nümunələrinin hazırlanması.	2	
5.	Atom absorbisiyalı spektroskopiya üçün nümunənin hazırlanması.	2	
6.	Aminturşuların və karbohidratların qaz xromatoqrafiya üsulu ilə təyini.	2	
7.	Kağız üzərində paylaşdırıcı xromatoqrafiya üsulu ilə şəkərlərin təyini.	2	
8.	Nazik təbəqəli xromatoqrafiya üsulu ilə vitaminlərin təyini.	1	
		CƏMI: 15 saat	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Fənni öyrənən mütəxəssis şərabçılıqda fiziki kimyəvi analiz metodları üzrə yeni təhlil üsulları, xüsusiyyətləri, şərabların tərkibinə daxil olan komponentlərin ən cüzi miqdarının aşkar edilməsinə dair vərdişlər qazanacaqdır.

XII. Fənn üzrə təlimin nəticələri: Şərab məhsullarının hazırlanması texnologiyasında xammaların keyfiyyəti və tərkib göstəricilərinə, istehsal olunmuş məhsulların müəyyən edilmiş normalara yəni Dövlət Standartının tələblərinə uyğunluğuna, sanitar gigeyenik tələblərin yerinə yetirilməsinə müasir tədqiqat üsulları ilə nəzarət edə bilirlər.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

Birinci kollokvium sualları

1. Giriş. Fənnin predmeti və vəzifələri.
2. Əsas elmi istiqamətlər. Termin və təyinlər.
3. Laboratoriya nəzarətinin təşkili
4. Məhsulların keyfiyyət göstəricilərinin təyini metodları.
5. Müasir tədqiqat üsullarının əhəmiyyəti.
6. Miqdari kimyəvi analiz, onun əhəmiyyəti və inkişafı
7. Refraktometriya
8. Refraktometrin quruluşu və iş prinsipi
9. Elektroforez metodunun mahiyyəti
10. Elektroforez metodu ilə müxtəlif analizlərin aparılması

İkinci kollokvium sualları

1. Polyarometriya haqqında ümumi məlumat
2. Lüminessentli tədqiqat üsullarının əsasları
3. Absorbsiyalı spektroskopianın nəzəri əsasları
4. İnfragırmızı spektroskopiya
5. Atom absorbsiyasının nəzəri əsasları
6. Xromatoqrafiya nəzəriyyesinin əsasları

7. Xromatoqrafiyanın əsas növləri və onların təsnifatı
8. Qaz xromatoqrafiyası metodunun əsasları və prinsipi
9. Qaz-maye xromatoqrafiyası.
10. Qaz-bərk xromatoqrafiyası

XV. İmtahan sualları:

I blok

1. Giriş. Fənnin predmeti və vəzifələri.
2. Əsas elmi istiqamətlər. Termin və təyinlər.
3. Laboratoriya nəzaretinin təşkili
4. Məhsulların keyfiyyət göstəricilərinin təyini metodları.
5. Müasir tədqiqat əsərlərinin əhəmiyyəti.
6. Miqdari kimyəvi analiz, onun əhəmiyyəti və inkişafı
7. Refraktometriya
8. Refraktometrin quruluşu və iş prinsipi
9. Refraktometrlə işləmə texnikası.

II blok

10. Elektroforez metodunun mahiyyəti
11. Elektroforez metodu ilə müxtəlif analizlərin aparılması
12. Polyarometriya haqqında ümumi məlumat
13. Polyarimetrin quruluşu və iş prinsipi
14. Lüminessentli tədqiqat əsərlərinin əsasları
15. Qida məhsullarının keyfiyyətliliyinin təyin olunması
16. Fotometrik kolorimetr-nefelometr
17. Absorbsiyalı spektroskopianın nəzəri əsasları
18. Şərab məhsullarının analizi üçün absorbsiyalı spektroskopianın tətbiqi

III blok

19. İnraqırmızı spektroskopiya
20. İnraqırmızı spektrlərin alınması və nümunələrin hazırlanması
21. Atom absorbsiyasının nəzəri əsasları
22. Atom-absorbsiyalı spektroskopiyadan şərablarda metalların təyinində istifadə olunması
23. Xromatoqrafiya nəzəriyyəsinin əsasları
24. Xromatoqrafiyanın əsas növləri və onların təsnifatı
25. Qaz xromatoqrafiyası
26. Qaz xromatoqrafiyası metodunun əsasları və prinsipi
27. Dedektorların xüsusiyyətləri.

IV blok

28. Qaz-maye xromatoqrafiyası.
29. Qaz-bərk xromatoqrafiyası
30. Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya metodunun əsasları
31. Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya əsasları ilə şəkərlərin təyin edilməsi
32. Kağız üzərində paylaşıdırıcı xromatoqrafiya əsasları ilə aminturşuların təyin edilməsi
33. Nazik təbəqəli xromatoqrafiya metodunun əsasları
34. Nazik təbəqəli xromatoqrafiya üçün sorbentlər
35. Hərəkət edən maye fazanın və ayrılmış şərtlərinin seçilməsi
36. Xromatoqramların sənədləşdirilməsi

V blok

37. Kolonkali xromatoqrafiya haqqında ümumi məlumat
38. Kolonkalarda paylaşıdırıcı xromatoqrafiya üsulunun əsasları
39. Kolonkalarda paylaşıdırıcı xromatoqrafiya üsulunun tətbiqi
40. Molekulyar şəbekeli xromatoqrafiya üsulunun əsasları
41. Molekulyar şəbekələrdə zülalların xromatoqrafiyası
42. Reologiyanın əsas anlayışları
43. Reoloji xüsusiyyətlərin struktur tipləri və təyin üsulları
44. Əsas reoloji xüsusiyyətləri təyin etmək üçün istifadə olunan cihazlar.
45. Reoloji modellər və bərabərliklər.

Sillabus 050707- "Şərabçılıq" ixtisası, (programları) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur (07 fevral 2025-ci il 06 sayılı protokol).

Fənn müəllimi:
Kafedra müdürü:



baş müəllim. A.A.Calalov
dos. R.F. Əliyev